

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 249/6

29 dekabr 2013-cü il

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditorların 2013-cü ildə keçirilən ixtisasartırma kurslarında iştiraklarının nəticələri barədə

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununu, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməni, Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2000-ci il 1 aprel tarixli 52/3 sayılı qərarı ilə təsdiq edilmiş “Auditorların ixtisasartırma qaydaları”na Auditorlar Palatası Şurasının 2010-cu il 20 aprel tarixli 208/5 sayılı qərarı ilə edilmiş əlavə və dəyişiklikləri rəhbər tutaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditorların 2013-cü ildə keçirilən ixtisasartırma kurslarında iştiraklarının nəticələrini müzakirə edərək, Auditorlar Palatası Şurası

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditorların 2013-cü ildə keçirilən ixtisasartırma kurslarında iştiraklarının nəticələrinə dair İxtisasartırma Komissiyasının protokolu nəzərə alınsın (1 və 2 sayılı protokol əlavə olunur).

2. Auditorların ixtisasartırma qaydalarının 6.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri (Atakişiyev Rauf Surxay oğlu, Məmmədov Fuad Oktaedr oğlu, Bünyadov Hafiz Arif oğlu, Tahirov Tahir Məmməd həsən oğlu) ixtisasartırma kursunda il ərzində iştirak etmədiklərinə görə onlara Palata tərəfindən xəbərdarlıq edilməli idi, lakin onların ixtisasartırma kurslarında iştirak etmələri barədə Auditorlar Palatasına göndərdikləri məktubda göstərdikləri üzürlü səbəblər nəzərə alınsın və növbəti illərdə təşkil ediləcək ixtisasartırma kurslarında iştirakları onların nəzərlərinə çatdırılsın.

3. Auditorların ixtisasartırma qaydalarının 6.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri (İsmayılov Pərvin Ehtiram oğlu, Cəbiyev Hüseyn Kommuna oğlu, Fətiyev Üzeyir Cəmil oğlu, Miriyev Rəsət Abasət oğlu) ixtisasartırma kursunda il ərzində üzürsüz səbəbə görə iştirak etmədikləri üçün onlara xəbərdarlıq edilsin və növbəti illərdə təşkil ediləcək ixtisasartırma kurslarında iştirakları təmin edilsin.

4. Kadr hazırlığı və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) və Auditorların İxtisasartırma Komitəsinə (sədr E.İsgəndərov) tapşırılsın ki, auditorların, o cümlədən auditor fəaliyyəti ilə məşğul olmaq hüququnu verən xüsusi razılığı (lisenziyanı) müvəqqəti olaraq Palataya qaytaran şəxslərin, habelə auditor adı almaq üçün imtahanı müvəffəq vermiş və xüsusi razılığı (lisenziyanı) almamış şəxslərin Palatanın növbəti illərdə də keçirdiyi ixtisasartırma kurslarında iştirakları təmin edilsin.

5. Auditorlar Palatası Aparatının rəhbərinə (Q.Bayramov) tapşırılsın ki, bu qərarı auditorların nəzərinə çatdırılması üçün Palatanın internet səhifəsində yerləşdirilməsini təmin etsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV